

# Türküstan


[www.turkustan.az](http://www.turkustan.az)


**Aydin  
Qasimli**

Filologiya üzrə  
fəlsəfə doktoru

Bizim yazar

(Əvvəli ötən sayımızda)

Yunus Əmrənin dünyanın faniyyini bilməsi, digərlərinke bənzəmir. O, bu fanılık içerisinde bir əbədiyyət işığı görmüşdür ki, bu əbədiyyət işığı Haqqı, Haqqın sözümüz günəşinə, insafa, vicdanə, ədalətə dayanan işqdır. Yunus Əmrə insanlara bilmək, görmək və duymaq həqiqətlərini, xəyaneti məhəbbətə, düşməni dosta, pisi yaxşıya, şeri xeyrə çevirmək yollarını göstərmişdir. İnsanlıq və Haqq körpüsündən dünyaya işiq saçan bir "Məşələ" keçən duyğulu İnsan qəlbine enən Yunus Əmrə insanları da "Dost dergahı"nda əbədi məkan qazanmağa, Haqqı qovuşmağa səsləmiş, bütün insanlığın əbədi heyat dərdlərini öz könlündə daşımış, Türkün "İlahı atı"nda 770 il yol gələrək İlahi Türkçə ilə ölməzlik qazanmış, bəşəriyyətin tərcümən şairi olmuşdur.

Yunus Əmrə Türkün ulu, müqəddəs varlığı kimi Tanrıının nuru ilə süslənmiş, böyük və əbədi Türk dünyasının qəlbində əbədi taxt qurmuşdur. Yunus Əmrə o dünyani bu dünyadan görən, İnkırmaklara sorğu-sualı girən, İslam dünyasını öz "İlahı"larında birləşdirən ulular ulusudur. Haqqın işığını özü ilə bərabər daşıyan, bu işqdan insanlara təmənnasız pay verən, müxtəlif dinlərə, təriqətlərə bölməmiş insan cəmiyyətini həqiqətə, mərifətə, əsil insanlıqa səsləyən Yunus Əmrə göstərmişdi ki:

'Şəriət, təriqət yoldur varana  
Həqiqət, Mərifət ondan içəri,  
Məni məndən sorma, məndə deyiləm,  
Bir mən vardır məndə, məndən içəri.  
Deyirlər, Süleyman bildi quş dilin  
Süleyman var, Süleymandan içəri  
Keçər iken Yunus tuş geldi Dosta  
Qaldı dərgahında andan içəri'.  
(Güldəstə, səh. 20, 21).

Ruhu ilə Haqq-Yaradana qoşuşmaq istəyən, öz dərdini Mələklərə, Tanrıya çatdırın Yunus Əmrənin hər misrası, hər beytini insan könlündə bir Haqq işığı yandırır, insanı Haqq aşığı olmağa səsləyir.

Müxtəlif dinlerin hakim olduğu ölkələrde cahan hakimiyyətinə sahib olan Türklerin bu işi əsrlərce yaşatmasında Yunus Əmrə ki mi mütəfəkkirlerin müstəsna xidmətləri olmuşdur. Yetmiş iki millət eyni gözlə baxan, bütün insanlara dəyar veren, İnsan qəlbinin Tanrıda təcəlli etdiyi üçün İnsanı hər şeydən üstün tutan Yunus Əmrə kamil bir insan olan və İlahi eşqə sadıq qalmaq üçün insanlıqa qurban belə olmağı ən ali vəzifə saymış və göstərmişdi ki:

"Bütün xəlq olanlara  
Bir göz ilə baxmayan  
Xalqa müdərrisidirsə  
Həqiqətə asidir".

(Güldəstə, səh. 156).

Və ya:  
"Yetmiş iki millət  
qurban ol aşiq isən,  
Ta aşiqlər səfində  
İمام olasən sadiq".

rüşlərini şəriət ehkamları üzərində bina edən Yunus Əmrə İlahilərində bir çox iman məsələləri, Cənnət, Cəhənnəm, Axırət və s. kimi anlayışlar onun hərr düşününcəsində yeni çalarlar qazanmış, heç bir sufi şairin söyləyə bilməyəcəyi bir açıqlıq ortaya qoymuşdur.

Yunus Əmrə təsəvvüf fəlsəfəsində bir çox iman məsələləri, Cənnət, Cəhənnəm, Axırət və s. kimi anlayışlar onun hərr düşününcəsində yeni çalarlar qazanmış, heç bir sufi şairin söyləyə bilməyəcəyi bir açıqlıq ortaya qoymuşdur.

"Bütün xəlq olanlara  
Bir göz ilə baxmayan  
Xalqa müdərrisidirsə  
Həqiqətə asidir".

(Güldəstə, səh. 156).

Və ya:  
"Yetmiş iki millət  
qurban ol aşiq isən,  
Ta aşiqlər səfində  
İمام olasən sadiq".

"Vücut şəhrini gəzdik  
Cümə Vücudda bulduq.  
Dağları, dənizləri  
Cümə Vücudda bulduq.  
Göydə yeddi ulduzu  
Cümə Vücudda bulduq.  
Göydə Beytül məmuru  
Cümə Vücudda bulduq.  
Furkan (Quran-A.M.) ilə Zəburu

"Cümə Vücudda bulduq.  
Cüməmiz dedik sadak  
Cümə Vücudda qaldı"  
(Yunus Emre Divanı, səh. 197-198).

Yunus Əmrə də digər mütəsəvviflər kimi bədənin fani, ruhun isə əbədi olduğunu, Kainatın əsasını təşkil edən dörd ünsür-torpaq, hava, su və odun da Tanrıının hikməti sayəsində yarandığını, İnsanın xarakteri, ədəbi də,

də ki, yerdə, göydə, maddi və mənəvi dünyada nə varsa, hamısı Odur. O, təkdir, şərki yoxdur. Ondan başqa hər şey, hər kəs fanidir. Yunusa görə "Mənəm" deməyə yalnız Onun-Tanrıının haqqı var:

"Bu çarx Mənim əlimdədir,  
Üstündə Mən oturmuşam.  
Mülk mənimdir, hökm edərəm,  
Yandırın Mən, yaxan Mənəm.  
Ol Həlaci Mənsur ilə  
Söylər idim Ənəlhəqqi,  
Yenə onur boyнuna dar  
Dar Urqanı taxan Mənəm.  
Həm batınəm, həm zahirəm,  
Həm əvvələm, həm axıram,  
Həm mən Oyam, həm O mənəm,  
Həm ol Kərim Sübhan Mənəm.  
Bu yeri, göyü yaradın,  
Bu Ərşî-Kürsü durduran,  
Min bir adı vardır Yunus,  
Ol sahibi-Quran Mənəm"

# Tanrıının səsi, könüllər sultani Yunus Əmra



**Yunus Əmrə duymuş, düşünmüş, inanmış və bütün bu duyuş, düşüňüş və inanışlarını xalqının anlayacağı bir dillə şeirləşdirmiş, ən qapalı məsələləri xalqın asanlıqla anlaya biləcəyi şəkildə anlatmışdır. Təsəvvüfi görüşlərini şəriət ehkamları üzərində bina edən Yunus Əmrə İlahilərində bir çox iman məsələləri, Cənnət, Cəhənnəm, Axırət və s. kimi anlayışlar onun hərr düşününcəsində yeni çalarlar qazanmış, heç bir sufi şairin söyləyə bilməyəcəyi bir açıqlıq ortaya qoymuşdur.**

**Yunus Əmrə təsəvvüf fəlsəfəsində ən böyük ixtilaf yaradan "Ənəlhəqq" fəlsəfəsini bütünlükə qəbul etmiş, öz yaradıcılığında yeri gəldikcə bunu şərh etməyə çalışmışdır.**

Türk Oğuz törlərinin yaşamاسını öz İlahilərində canlı tutan Yunus Əmrə "Malin yağımalanmasını (Qazan Xanın evinin yağımalanması kimi Oğuz töresi) da İlahi eş-qə bir vəsiyyət və mənəvi bir borc saymış" (Osman Turan, Türk Ci-han hakimiyyəti məfkuresi tarixi, Ankara 1969, səh. 106). Oğuz Qobuzu ilə təsəvvüf İlahilərini tərənnüm etmiş, eyni zamanda Türk dünya nizamı və Türk cahan hakimiyyəti məfkuresini de könüllərdə yerləşdirməyə müvəffəq olmuşdu.

Yunus Əmrə duymuş, düşünmüş, inanmış və bütün bu duyuş, düşüňüş və inanışlarını xalqının anlayacağı bir dillə şeirləşdirmiş, ən qapalı məsələləri xalqın asanlıqla anlaya biləcəyi şəkildə anlatmışdır. Yunus Əmrə şəriət ehkamları üzərində bina edən Yunus Əmrə İlahilərində bir çox iman məsələləri, Cənnət, Cəhənnəm, Axırət və s. kimi anlayışlar onun hərr düşününcəsində yeni çalarlar qazanmış, heç bir sufi şairin söyləyə bilməyəcəyi bir açıqlıq ortaya qoymuşdur.

görüşünün əsasını "Ənəlhəqq" ideyası təşkil edir.

"Əzəldən mənim fikrim,  
Ənəlhəqq idi zikrim.  
Hənuz daha doğulmadan "  
Ol Mənsuri Bağdadi"

(Yunus Emre Divanı, İstanbul 1990, səh. 155).

Yunusa görə yalnız bir Varlıq mövcuddur, qalan hər şey, Kainat bele onun içindədir. Hər ne varsa, bir Vücudda vəhdətdədir. Yunusa görə "Allahdan başqa İlahi yoxdur" ayəsinin bir mənası da ümumiyyətlə "Allahdan başqa heç nə yoxdur" anlamındadır. Çünkü maddi olan hər mövcudat fanıdır. Deməli, hər şey bir bütünlükə anlatmışdır.

onların vəhdəti də bu dörd ünsür sayəsində yarandığını göstərmişdir. Yunusa görə dünyada ruhdan başqa nə varsa yox olur:

"Mənə axtar bu yolda  
Mənə duyan könüllər  
Tən fanidir, can olmaz  
Ölürsə təkələr ölər.

"Çəşmələrdə bardağın  
Bir anda durur isə  
Yaratdı Haqq dünyəni  
Dünyaya gələn gedər"

(Yunus Emre Divanı, səh. 200).

Öz şəxsi varlığını İlahi Varlığı qurban verən, "Ənəlhəqq" söyleyən şair "Mən" deyəndə yalnız Tanrıını nəzərdə tutmuş, Onun dilindən danışmış və bütün varlığı ilə inanmış

Əvvəl-axır həmən Mənəm"

-deyən şair üzünü Allaha tutaraq deyir ki, mənə nə istəyirəm et, necə əzab verirəm ver, yenə də Səndən üz döndərmərəm, çünki "Ənəlhəqq" deyilən bir həqiqət var:

"Yüz min cəfa qılsan mənə,  
Səndən üzüm döndərməzəm.  
Canım dəxi alır isən  
Səndən üzüm döndərməzəm.  
Səni sevirəm can ilə,  
Qul olmuşam qurban ilə,  
Qanım töküb qurban eylə  
Səndən üzüm döndərməzəm"  
(Yunus Emre Divanı, səh. 219).

(ardı gələn sayımızda)

**Oxu, oxut, abune ol!**